



BİNƏQƏDİ

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramınız mübarək!

№50 (94) | 26 dekabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Dövlət başçısının dünya azərbaycanlılarına müraciəti



Əziz həmvətənlər! Hörmətli soydaşlar!

Hər il böyük sevinclə qeyd etdiyimiz 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!

Dünyada yaşayan soydaşlarımızın Vətənə və azərbaycanlılıq məfkurəsinə sədaqətini, xalqımızın öz keçmişinə və milli mənəvi dəyərlərinə ehtiramını əks etdirən bu bayram tarixi yaddaşımızın mühüm tərkib hissəsinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində milli birlik və həmrəylik ideyaları daha dolğun məzmun kəsb edərək, real fəaliyyət sahəsi kimi dövlət siyasəti səviyyəsinə yüksəlmişdir. "Güclü dövlət – güclü diaspor" prinsipini rəhbər tutan həmin siyasətin əsas qayəsi xarici ölkələrdə yaşayan soydaşlarımızın imkanlarından həmvətənlərimizin hüquqlarının və milli dövlət maraqlarının qorunmasında daha səmərəli istifadə etməkdən ibarətdir.

Sevindirici haldır ki, diaspor quruculuğu sahəsində aparılan işlər öz bəhrəsini verir. Xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanınmasına, zəngin mədəniyyətimizin təbliğinə, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görürlər. Diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Azərbaycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər.

Bu gün hər bir həmvətənimiz Azərbaycan Respublikası ilə fəxr etməkdə haqlıdır. Biz keçən illər ərzində iqtisadiyyatımızı sürətlə inkişaf etdirməyə, əhalinin rifah halını yüksəltməyə, yoxsulluq və işsizlik kimi sosial bəlalardan sərviyyəsinə minimuma endirməyə nail olmuşuq. Enerji resurslarından əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və demokratik institutların inkişafına yönəldilmişdir. Ölkədə nəhəng nəqliyyat və sosial infrastruktur layihələri

icra edilmiş, elm, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişafı üçün müasir və güclü maddi-texniki baza yaradılmışdır.

Sivilizasiyalararası dialoq və humanitar əməkdaşlıq istiqamətində irəliləyən təşəbbüslər, yüksək səviyyədə keçirilən beynəlxalq forumlar ölkəmizi multikulturalizm və tolerantlığın mərkəzi kimi tanıtmışdır.

Azərbaycan müstəqil dövlət kimi dünyanın siyasi, iqtisadi və humanitar həyatında fəal rol oynayır. 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə ölkəmiz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.

Carı ildə "XXI əsrin müqaviləsi" adlandırılan layihənin icrası istiqamətində mühüm addım atılmışdır. "Cənub qaz dəhlizi"nin təməlinin qoyulması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində öz mövqelərini daha da möhkəmləndirmək və beynəlxalq ələmlə inteqrasiyanı dərinləşdirmək üçün yeni imkanlar qazanmışdır.

Gələcək ilin yayında paytaxtımız birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Biz bu böyük idman bayramına ciddi hazırlaşır, ölkəmizə bəslənən inam və etimadı doğrultmaq üçün əzmlə çalışırıq.

Müstəqillik dövrünün qısa tarixi dövlətimizin strateji xəttinə alternativin olmadığını, azərbaycanlılıq ideologiyasına söykənən siyasətin düzgünlüyünü sübut edir. Əminəm ki, dünya azərbaycanlılarının həmrəyliyi bundan sonra da xalqımızın qarşısında dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, torpaqlarımızı tezliklə Ermənistanın işğalından azad etməyə, sürətlə dəyişən, ziddiyyətli dünyanın çağırışlarına adekvat cavab verməyə kömək edəcəkdir. Bunun üçün biz sıralarımızı daha da möhkəmləndirməli, əcdadlarımızın miras qalmış çoxxəşlik mədəniyyətimizi inkişaf etdirməli və hamımızın pənah yeri olan müstəqil Azərbaycanımızın güclənməsinə birgə əməli fəaliyyətimizlə yeni töhfələr verməliyik.

Bu bayram münasibətilə Sizi səmimi qəlbədən təbrik edir, hər bir soydaşımıza və həmvətənimizə səadət, firavanlıq, işlərində uğurlar diləyirəm!

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 24 dekabr 2014-cü il.

Prezident İlham Əliyev Binəqədi rayonunda olub

Dövlətimizin başçısı Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə maraqlanıb

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin həyata keçirildiyini bildirib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Artıq məscidin fasadında bütün işlər görülmüş, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.

Prezident İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb, həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq buraya gələrək görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verir.

Məscidin fasadı Şirvan-Abşeron memarlığı üslubunda xüsusi daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustahla yerinə yetirilib. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində bəzək elementlərinin istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilində xüsusi gözəllik verir.



Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpər, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib.

Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədəki "İmamzadə" kompleksində təmir-bərpa işləri aparılır. Artıq Azərbaycan və Şərqi memarlığının nadir incilərindən olan Şamaxı "Cümə" məscidi də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.

Prezident İlham Əliyev məscidə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verir.

Yenidən qurulan Ziya Bünyadov prospekti istifadəyə verilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasından sonra açılışında iştirak edib.

Prezident İlham Əliyev prospektin yenidən qurulması layihəsi əsasında yolun hazırkı texniki göstəricilərini əks etdirən stendə baxıb.

Nəqliyyat naziri Ziya Məmmədov həyata keçirilən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verib.

Ziya Bünyadov prospektinin təmir və yenidənqurma işlərinə ötən ilin may ayında başlanılıb. Bu yol "Koroglu" qovşağı ilə "Qələbə" dairəsini birbaşa birləşdirəcək. On iki zolaqdan ibarət olan prospekt bo-

yu 11 yol qovşağı mövcuddur. Tünel və körpülərdən ibarət olan yol qovşaqları nəqliyyatın hərəkətinin intensivliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Tünel tipli qovşaqların dördünün tikintisi prospektin yenidən qurulması işləri ilə bərabər həyata keçirilib. Bu işlər görülən zaman "Çermet" adlandırılan altızolaqlı körpü

də tamamilə yenidən qurulub. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində nəqliyyatın hərəkətinin sıxlığının aradan qaldırılması məqsədilə altızolaqlı yeni körpü də inşa olunub. Layihəyə uyğun olaraq prospekt boyunca piyadaların təhlükəsiz hərəkəti üçün 5 piyada keçidi də inşa edilib.

Qeyd edək ki, dövlətimizin başçısının göstərişi ilə Bakıda və eləcə də respublikamızın ayrı-ayrı rayonlarında yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq davam etdirilir. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarına uyğun olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi, Bakı və ətraf qəsəbələrin yollarının ən müasir səviyyədə inşası, yeni-yeni yol ötürücülərinin, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi son illər böyük sürətlə irəliləyib. Paytaxtın Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı görülən işlər də bu sıradandır. Dövlətimizin başçısı yolun açılışını bildirən lenti kəsib.

• TƏDBİR

4



Binəqədi rayonu daha bir tədbirə ev sahibliyi etdi

• SOS!

5



Dəm qazından zəhərlənmə hallarına qarşı profilaktik tədbirlər görülür

• TRENİNG


6



"Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi" mövzusunda təlim

• TƏHSİL

7



Mütaliə şəxsiyyətin formalaşmasında mühüm rola malikdir

Dinamik inkişafın təminatçısı

Tarix boyu gələcək inkişafı önə çəkən ideyalar ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş, uğurlu nəticələr əldə etmişlər. Bu mənada, dünya arenasında layiqli yer tutmaq istəyən hər bir millətin milli ideyasının – inkişafın məqsəd və prioritetlərinin olması son dərəcə vacibdir. Fəqət, hər hansı mütərəqqi ideyanın irəli sürülməsi özlüyündə hələ onun uğuruna təminat vermir. Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbədicə təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu, ilk növbədə, dövlət rəhbərlik edən liderin şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə bağlı doğru qərarlar qəbul etmək məharətindən asılıdır.

Azərbaycan cəmiyyəti həmişə illüziyalı deyil, real göstəriciləri qiymətləndirir: ictimai rəyini siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Davamlı inkişafa təminat olan Heydər Əliyev ənənələrini davam etdirmək üçün cənab İlham Əliyevin ən real şanslara malik olduğunu təsdiqləyən proseslər ötən 11 ildə ictimai rəydə həm də bu siyasətin alternativsizliyi qənaətinə yəqinləşdirmişdir.

Ölkə Prezidenti Azərbaycanı müasir və güdrətli dövlətə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənlişdirilməsi istiqamətində də məqsədyönlü addımlar atır. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi barədə" 30 dekabr 2012-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir konsepsiyanın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymış, uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənilib hazırlanmasını təmin etmişdir. Tam əminliklə demək olar ki, konsepsiya 2020-ci ilədək Azərbaycanın inkişaf etmiş ölkələr sırasına yüksəlməsində mühüm rol oynayacaqdır.

Siyasi liderin fəaliyyətinin istər daxilə, istərsə də ölkə hüdudlarından kənarında qiymətləndirilməsi zamanı ən obyektiv istinad yeri onun gördüyü işlərdədir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, son 10 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur. Ötən illər, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummillilərin neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru xəminin, Bakı-Tbilisi-Ərzurum qaz xəminin istifadəyə verilməsi. "Ümid", "Abşeron" kimi perspektivli qaz yataqlarının kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəminin tikintisinə başlanılması, Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan "Cənub qaz dəhlizi" layihəsinin seqmentləri olan TANAP, TAP kimi layihələrin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır.

Bununla yanaşı, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut etmişdir. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə

Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəminin maliyyələşdirilməsi üçün Gürcüstanla 25 illik müddətə 775 milyon dollar kredit vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İrəvan və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividəndlər də qazandıracadır.

Ümumilikdə, son 11 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçiriləcək tədbirləri özündə ehtiva edən səhvi dövlət proqramlarının hazırlanmasını və icrasını xüsusi qeyd etmək lazım gəlir. Azərbaycanın neft gəlirlərindən əsaslıqların azaldılması, regionların proporsional inkişafının təmini, əhəlinin



social problemlərinin həlli və yaşayış səviyyəsinin yüksəldilməsi, biznes və investisiya mühitinin yaxılaşmasına imkan yaradacaq infrastruktur layihələrinin həyata keçirilməsi və s. bu proqramlarda başlıca hədəflər olaraq qarşıya qoyulmuşdur. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhəlinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir və hazırda uğurla icra olunur.

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi məddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın ən yeni tarixinə qızıl həflərli yazılan uğurların müəllifi olmuşdur. Ölkə başçısında olan bir sıra yüksək keyfiyyətlər – qətiyyətlilik, prinsiplilik, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı Azərbaycanın inkişafını və



müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdəndir. Dövlət başçısının istər xarici, istərsə də daxili məsələlərdə nümayiş etdirdiyi siyasi iradə Azərbaycanın daha da güdrətlənməsinin, ölkənin dinamik inkişafının əsas leytmotivini təşkil etmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən uğurlu islahatların,

istirahət parkının, Biləcəri qəsəbəsindəki mədəniyyət və istirahət parkının əsaslı təmir və yenidənqurmada sonra açılışlarında, dünya standartları səviyyəsində yeni, müasir tələblərə cavab verən məktəblərin və digər sosial yönümlü obyektlərin əhəlinin istifadəsinə verilməsində iştirak edib.

Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında Bakıda həyata keçirilən quruculuq işləri, ilk növbədə, paytaxtın inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar paytaxtın

- Latviya və Litvanı qabaqlamışdır.

Uzun illər mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və müəssir prosedir. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanması son dərəcə vacibdir. Son 11 ildə sosial sahədə həyata keçirilmiş tədbirlərin miqyası da həddindən artıq böyükdür. Sadəcə, onu demək kifayətdir ki, keçmiş ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən bənkədar qalmış əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Ölkəmizin sosial-iqtisadi inkişafın qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü olmuşdur.

Gələcək illərin dövlət büdcəsinin sosialyönümlü xarakter daşması da təsadüfi deyildir. Son illərdə ölkəmizdə əhəlinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini

keyfiyyətə yeni mərhələyə yüksəltməklə yanaşı, vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanı ilə "Elektron hökumət" in formalaşdırılması və elektron xidmətlərin təbii istiqamətində işlərə təkən verilmişdir. Son illər korrupsiya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış "ASAN xidmət" mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektordakı geniş yayılmış "müştəri məmnunluğu" ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətə yeni müstəviyə yüksəlməsinə təkən vermişdir.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın "hücum diplomatiyası" nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 11 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Xarici siyasətdə öhdəliklərə sabitlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əla-

AŞ PA Nazirlər Komitəsinə rəhbərlik etmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının – Qəbələ Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Milli Ordunun zabiti Ramil Səfərovun ölkəmizə ekstradişiyası reallaşdırılmış, türk və islam dövlətləri ilə münasibətlər keyfiyyətə yeni mərhələyə yüksəldilmişdir. Çəvik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskanlıq və ev sahibliyi ilə respublikamızda keçirilən çoxşaxəli mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilmişdir.

Azərbaycan son illər bu sahədə aparılan müzakirələrin, sadəcə, iştirakçısı qismində çıxış etmir, eyni zamanda beşqiyətli gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənlişdirilməsinə xidmət göstərən bu cür müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. 2011-2014-cü illərin oktyabrında paytaxtımızda keçirilən Bakı beynəlxalq humanitar forumları müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlilən, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönəldən global miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, 2015-ci ildə ilk Avropa Oyunlarına sahiblik edəcək Azərbaycan malik olduğu iqtisadi potensialını və zəngin mədəni-mənəvi dəyərlərini bir daha bütün dünyaya təqdim etmək imkanı qazanacaqdır.

Bütün bunlarla bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik əhəmiyyətinin davamı, üstəlik, mütərəqqi inkişaf meyllərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. Üstünlüyi, obyektiv xarakterli və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığını



istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşdığına tam təsdiqləmişdir. 2015-ci ildə sosial xərclər üçün dövlət büdcəsində 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılır və bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 920 milyon manat və ya 18,8 faiz çoxdur.

"Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır", – deyən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın

qələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri tətbiq edilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövrü xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, Azərbaycan bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyllərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir.

Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 11 illəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş,

təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır. Ölkəmizin elm və təhsil ictimaiyyəti ürəkdən inanır ki, xalqın böyük etimadını qazanaraq növbəti dəfə Azərbaycan Prezidenti seçiləcək cənab İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişaf və yüksəlişə aparacaq strateji siyasi kursu bundan sonra da inamla həyata keçirəcəkdir.

"BİNƏQƏDİ"

→ iqtisadiyyat

Elektron xidmətlər sahəsində inkişaf qeydə alınıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təbii olunan elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirilmə həyata keçirilib. Məlum olub ki, bu il 42 dövlət orqanı tərəfindən həyata keçirilən 446 elektron xidmət araşdırılıb. Hər

bir xidmət üzrə məlumatlar işçi qrup tərəfindən təhlil edilib və müxtəlif parametrlər üzrə təyin olunub. Ötən il müqayisədə bu il dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində inkişaf nəzərə çarpıb. 2013-cü ilin nəticələri ilə müqayisədə məlum olur ki, verilən təkliflər dövlət orqanları tərəfindən müsbət qarşılıb və təbii qeydə alınıb.

Enerji mənbələri üzrə milli standartlar hazırlanacaq

Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində İSO, IEC, QOST, TSE və sair kimi beynəlxalq qurumların qəbul etdiyi standartlara uyğun olaraq, Azərbaycanda milli standartların hazırlanması planlaşdırılır. Ümumilikdə 2015-2018-ci illərdə ABOEM sahəsində 11 standartın hazırlanması nəzərdə tutulub.

Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planında qeyd olunur ki, alternativ və bərpa olunan enerji və enerji səmərə-

liliyi sahəsində rəqabət qabiliyyətliliyin artırılması, texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, insanların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitə zərər vura bilən avadanlıq və qurğuların istifadəsinin qarşısını almaq, milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, eləcə də daha müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə Dövlət Agentliyində texniki komitənin yaradılması vacibdir.

Bakı ən yaxşı turizm məkanlarından

ABŞ-ın dünyaca məşhur səyahət saytı olan "Tripadvisor" un apardığı tədqiqatlara görə, Azərbaycanın paytaxtı Bakı 2014-cü ilin nəticələrinə əsasən ən yaxşı turizm məkanlarından biri hesab edilib. Paytaxtımız Asiya regionunda "Yüksələn turizm məkanları" kateqoriyasında 6-cı yer tutub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, araşdırma səyahət etdikləri bu və ya digər ölkə, şəhər bərə-

də öz təəssüratlarını bölüşmüş milyonlarla turist rəylərinin təhlili əsasında aparılıb. Yuxarıda qeyd edilən "Yüksələn turizm məkanları" kateqoriyası ilə yanaşı, bu kateqoriya üzrə ən yaxşı mehmanxanalar, çimərliklər, restoranlar, adalar və s. müəyyən edilib.

Beləliklə, Azərbaycan dövlətinin turizmin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər beynəlxalq səviyyədə də etiraf edilir.



→ mədəniyyət

Bakıda məşhur türk sənətcilərinin qala-gecəsi

Milli və xarici filmlərin təqdimatlarının bir nömrəli məkanı olan Nizami Kino Mərkəzində dekabrın 22-də "Hadi İnşallah" filminin qala-gecəsi keçirilib.

Rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına qayıdır. Gəlməyən telefon zənglərini gözləyərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşünə göndərir. İstəmədən gətirdiyi məkanda yaraşlıq "Pekmez" ləqəbli oğlanla



qarşılaşan Puccanın həyatına yeni gün doğur.

Qala-gecədə baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak ediblər. Filmin nümayişindən sonra media üçün mətbuat konfransı keçirilib. Qonaqlar azərbaycanlı tamaşaçılara onlara göstərdikləri diqqətə görə təşəkkür ediblər.

Tanınmış pianoçunun xatirəsi anılıb

Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış pianoçu, professor Rafiq Quliyevin anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley konserti olub.

Rafiq Quliyev 1934-cü il dekabrın 5-də Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunub və 1957-ci ildə konservatoriyayı fərqlənmə diplomu ilə bitirib. O, 1957-1960-cı illərdə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. 1960-cü ildə Zaqafqaziya musiqi ifaçılarının ilk müsabiqəsinin laureatı olub, birinci dərəcəli mükafata layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında başlayan Rafiq Quliyev ömrünün demək olar ki, əlli ilini peşkar musiqiçi kadrların hazırlanmasına həsr edib. O, konservatoriyada müəllim, dosent, professor kimi çalışıb. Tanınmış pianoçu 2007-ci il avqustun 19-da 73 yaşında vəfat edib.

BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin xalq artisti, professor Fərhad Bəddəlbəyli tədbiri açaraq toplaşanlara minnətdarlığını bildirib, Rafiq Quliyevin həyat və yaradıcılığında söhbət açıb, qeyd edib ki, görkəmli musiqiçi nəinki istedadlı pianoçu və tanınmış pedaqoq, həmçinin gözəl insan olub.

Gənc azərbaycanlı musiqiçinin uğurları

Finlandiyanın Espoo şəhərində yaşayan 11 yaşlı soydaşımız, skripkaçı Emil Deniz Hartikainen Namazov tanınmış pop və rok ulduzları ilə birgə konsert proqramında çıxış edib.

Kiçik yaşlı soydaşımızın qatıldığı "Kids Rock" konsert proqramı Finlandiyanın "Nelsonen" televiziya kanalı ilə yayımlanıb. Altı yaşından skripkada ifa edən Emil Deniz Hartikainen

Namazov yaşadığı Espoo şəhərində musiqi təhsili alır və tanınmış musiqiçi Grazyni Zeraska-Gebertin şagirdidir. Azyaşlı olmasına baxmayaraq, Emil artıq bir neçə musiqi yarışmasının qalibidir.

2011-ci ildə Helsinkidə keçirilmiş musiqi müsabiqəsində 1-ci yerə, 2013-cü ildə Estoniya paytaxtında təşkil olunmuş "Gənc musiqiçilər" beynəlxalq müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az

